

THEMATIC GROUPS OF AMERICAN MILITARY SLANGS

Gulnara Gurbanova

Lecturer, PhD student

Mingachevir State University, Azerbaijan University of Languages, Azerbaijan

mirzoyeva_86@mail.ru

Oreid id: 0000-0003-1206-3909

Abstract. Before talking about the ways of formation of slang, it should be noted that slang is divided into two groups: general and special (general and special slang). General slang refers to words and phrases that are outside the literary English, understood and used by everyone, and have an emotional tone. Special slangs are words and phrases of this or that class or art-professional slang. The article considers the development of American military slangs. The Vietnam War, involving more than 1.5 million military personnel from 20 countries, is the largest armed conflict in American history. American military slangs created during the war are analyzed and classified thematically. Derived words are an important component of any language, and derived words have a great impact on the language. The war, which involved a large number of servicemen, had a significant impact on the development of American military slang. These include words from

Vietnamese, the language of both the enemy and the ally. Translation of military slang can be useful information for linguists working in the field of military translation.

Key words: language, slang, military, vocabulary, loan words, dictionary

AMERİKAN HƏRBİ SLƏNQLƏRİN TEMATİK MƏNA QRUPLARI

Qurbanova Gülnarə Qorxmaz qızı

Müallim, dissertant

Mingçevir Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan

Xülasə. Slənqlərin yaranması yollarından damışmazdan əvvəl qeyd etmək lazımdır ki, slənqlər ümumi və xüsusi (general and special slang) olmaqla iki qrupa ayrılır. Ümumi slənqlər dedikdə, ədəbi ingilis dilindən kənar olan, hamı tərəfindən anlaşılan və istifadə olunan, emosional çalarlı söz və söz birləşmələri nəzərdə tutulur. Xüsusi slənqlər isə bu və ya digər sinifə məxsus söz və söz birləşmələri və ya sənət-peşə jargonlarıdır. Məqalədə Amerika hərbi slənqlərin inkişafı nəzərdən keçirilir. 20 ölkədən 1,5 milyondan çox hərbi personalın iştirak etdiyi Vietnam müharibəsi Amerika tarixində böyük bir silahlı qarşıdurma hesab olunur. Müharibə dövründə yaranan Amerika hərbi slənqlər təhlil edilir və tematik olaraq təsnif edirlər. Alınma sözləri hər hansı bir dilin vacib bir komponentidir və alınma sözlər dən təsiri böyündür. Çoxlu sayda hərbi qulluqçuların iştirak etdiyi müharibə Amerika hərbi slənqlərin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Bunlara həm düşmən, həm də müttəfiqin dili olan Vietnam dilindən keçən sözlər daxildir. Hərbi slənqlərin tərcüməsi hərbi tərcümə sahəsində çalışılan dilçilər üçün faydalı məlumat hesab oluna bilər.

Açıq sözlər: dil, slənq, hərb, lügət tərkibi, məna, alınma sözlər, lügət

Danılmaz faktdır ki, müxtalif dilli ölkərin daxil olduğu müharibələr öz təsirini həmin ölkələrin dil sistemində, əsasən hərbi leksikasına təsir edir. Vietnamda baş verən müharibə II Dünya müharibəsindən sonra ən çox dövlətlərin cəlb olunduğu müharibə hesab olunur. Bu müharibədə 20 ölkədən 1,5 milyondan çox hərbi qulluqçuların iştirak etdiyi müharibə idi. Əhatə dairəsinə və xarakterinə görə seçilən Vietnam müharibəsi hərbi və mösət leksikasında alınma sözlərin artmasına təsir etmiş, həmçinin hərbi slənqlərin yaranması ilə Amerikada hərbi slənqlərin inkişafına təkan vermişdir.

Slənqlər dil normalarının pozulduğu sözlərdir. Slənqlər çox ifadəli, istehzalı, gündəlik həyatda istifadə olunan sözlərdir. Slənqlər ayrı-ayrı sosial qrupların tərkibində yaranmış, bu sosial qrupların məşğuliyyətini əks etdirən sözlər və frazeoloji birləşmələrdir. Hamı tərəfindən istifadə olunan bu sözlər emosionallığını qoruyub saxlayır. Slənqlər cəmiyyətdə müxtalif situasiyalarda işlədir, həmsöhbətinə öz səmimiyyətini göstərmək üçün istifadə olunur. Slənq həm insanları özüne cəlb edə bilər, həm də uzaqlaşdırıcı bilər. Slənqlər müəyyən dövr ərzində işləndikləri sosial qruplarda çox istifadə oluna bilər və ya əksinə müəyyən müddədən sonra istifadədən çıxa bilərlər. Slənq termini adı altında müəyyən qrup insanlar arasında qeyri-rəsmi damışqda istifadə olunan söz və ifadələr nəzərdə tutulur. Slənq dildə olan hər hansı ümumişək söz və ifadə də ola bilər, lakin onlar kontekst daxilində yeni mənəyə yiyələnməlidirlər. Q. A. Sudzilovski qeyd edir ki, hərbi slənq dedikdə ilk növbədə ABŞ və İngiltərənin hərbi qüvvələrində hərbi anlayışları bildirmək üçün istifadə olunan söz və ifadələrdir. (Судзиловский, 1973: c. 24)

Hərbi münaqişələrin hərbi qulluqçuların müxtalif sahələrinə təsirini anlamaq üçün hərbi slənqləri tematik xüsusiyyətlərinə görə ayırd etmək lazımdır. P. C. Mitçel hərbi slənqlərin dəqiq leksik xüsusiyyətlərini göstərərək onları qruplaşdırılmışdır. Mitçelin bölgüsündə əsasən ingilis hərbi slənqləri aşağıdakı tematik qrup və yarımqruplara bölünür: (Митчелл, 2014: c.67)

I. Şəxsiyyətlərarası münasibətlər:

1) hərbi qulluqçular arasındaki gündəlik qarşılıqlı münasibətlər

2) rütbasına, vəzifəsinə, silahlı qüvvələrin növüne, qoşun növüne görə hərbi qulluqçular arasında qarşılıqlı münasibətlər

3) digər dövlətlərin yerli əhalisi və hərbi qulluqçular arasında qarşılıqlı münasibətlər

II. Hərbi qulluqçuların fəaliyyəti:

1) hərbi qulluqçuların gündəlik fəaliyyəti

2) döyüş əməliyyatları və təlimlər zamanı fəaliyyət

3) işdən azad olma və asudə vaxt

III. Hərbi qulluqçular və onları əhatə edən atraf aləm:

1) qida

2) geyim və həbi sursat

- 3) silahlanma və döyüş texnikası
- 4) sağlamlıq vəziyyəti, bədən üzvləri
- 5) əhval-ruhiyyə, psixi vəziyyəti

I. Şəxsiyyətlərərasi münasibətlər

1) Hərbi qulluqçular arasında gündəlik qarşılıqlı münasibətlər

- All the way-xidməti üzrə zabitin irəli getmək məqsədi
- Bonnie rat- döyüş fəaliyyətində böyük təcrübəsi olan döyüşçü
- Get short- xidmətin sonuna az qalmış (bir qayda olaraq əgər xidmətin sonuna 6 ay yarımvaxtqalırsa)

-apple polisher- yaltaq

-Chief of Staff-zabitin həyat yoldaşı

-chow hound- acgöz

-Dilbert- sadəlövh

-Army brat- hərbi qulluqçunun övladı

-bat the breeze -boş boşuna danışmaq

-To blind-söymək

Pard- tanış

2) Rütbə , silahlı qüvvələrin növü və vəzifəsindən asılı olaraq müxtəlif kateqoriyalı hərbi qulluqçular arasında qarşılıqlı münasibətlər

-area bird- kazarma növbətçisi

-boot- yeni seçilmiş

-zebra-çavuş

-top kick- birinci çavuş

-chicken- polkovnik

-Jack Tar- matros

-approach march - rəhbərliyə girişmək

-Bird colonel- polkovnik (qartal şəlinde olan işarənin fərqliliyinə görə)

- Bottlecap colonel- polkovnik-leytenant (şüşənin baş hissəsinin formasına görə)

-Burp-dəniz piyadalarına verilən ad

-Crunchie- piyada (piyadalar yeriyən zaman çəkmələrdən çıxan səs)

-Double-hatted- iki vəzifəsi olan şəxs

-Flying butterknife-şevron üzərində qanadlı qılınc şəklində görə desantlara verilən ad

-Green beanies- yaşıl beretlilərə verilən gülməli ad, xüsusi təyinatlı dəstələrin döyüşçüləri

-Gun bunny- artilleriyaçı

-Homesteader- uzun müddət eyni vəzifədə qalan hərbi qulluqçu

-John-leytenant

-first john- baş leytenant

-second john- kiçik leytenant

-Pull rank- öz vəzifəsindən istifadə etmək

3) digər dövlətlərin yerli əhalisi və hərbi qulluqçular arasında qarşılıqlı münasibətlər

-Itie- italyan əsgəri

-Aznac, digger- avstraliyalı əsgər

-Jap- Yapon əsgəri

-Arvin- Cənubi Vietnam əsgəri (mənşəyi A.R.V.N (Army of the Republic of Vietnam) abbreviaturası hesab olunur)

-Believer- düşmən tərəfin olmuş əsgəri

-Gomer-şimali vietnamlı

II. Hərbi qulluqçuların fəaliyyəti:

1) hərbi qulluqçuların gündəlik fəaliyyəti

-Ankle express- piyadaların yerdəyişməsi

- Debrief- hər hansı bir hadisə haqqında şifahi hesabatı

-deep serious- çox təhlükəli və ya mürəkkəb vəziyyət

-dung lai- olmaq(Vietnam dilindən alınan söz)

-dhobie- paltar yumaq

-to bust- vəzifədən endirmək

-to police the barracks- kazarmada təmizlik işləri görmək

- to barbarize-təmizləmək
- 2)döyüş əmaliyyatları və təlimlər zamanı fəaliyyət
- High-angel hell- minomyotdan açılan atəş
- bring heat- atışmaq
- bring smoke-aviazərbə endirmək
- Bring the max- məhv etmək
- firefight- atışma
- to dirt-səngərə girmək
- dingaling- hərbi əsirin dindirilməsi
- to go over the top- hücumu keçmək
- to get one- yaralanmaq
- to take to the field- fəaliyyətə başlamaq

-fox- atəş açmaq. Təyyarə pilotları radiorabitə vasitəsilə hansı vasitə ilə atəş açmaqları haqqında məlumat ötürürdülər: "fox one"- ilk idarə olunan raket buraxılmışdır, "fox two" – infraqırımızı sistemli raketin buraxılması, "fox three"- pulemyot və ya topdan açılan atəş, "fox four"- havada toqquşma

- friendly fire- öz qüvvələrinə zərbə endirmək
- John Wayne- nümunəvi qəhrəmanlıq göstərmək
- inoculation- döyüş vəziyyətinə oxşar şərtlərdə təlim
- to jawbone- məşq etmək
- antics- taktiki təlimlər

- 3) işdən azad olma və asudə vaxt
- Birdland- zabitlər üçün ev

-Blow Z's – yatmaq (şəkilli jurnallarda yatan insanı ağızından Z hərfi çıxan formada təsvir olunurdu)
Barrage- içki

Sonuncu qrupa aid olan yarımqruplar aşağıdakılardır:

1)yemək:

- ink-kofe
- Java – kofe
- army biscuit- suxarı
- bug juice- spirtli içki
- army chicken- paxlahı sosis
- bare navy- ot konservi
- chop-yemək
- Armpit sauce- amerikan hərbi qulluqçuları arasında məşhur olmayan vietnam baliq sousu
- Beans and dicks-lobyalı hotdoq
- Baby shit-xardal
- Care package- qohumlardan gələn bağlama

2)geyim və sursat:

- ammos- yürüş çəkmələri
- basin hat-dəbilqə
- cheese cutter- furajka
- dinks- hərbi geyim
- Long Johns-şalvar

3) silah və hərbi texnika

- chopper-vertolyot
- egg-bomba, mina
- equalizer-tüfəng
- rat trap- sualtı qayıq

-Agent Orange- "Narincı maddə" (Vietnamda müharibə dövründə bitki aləmini məhv etmək üçün ABŞ hava hərbi qüvvələrinin defoliant və herbisidlər qarşığından ibarət kimyəvi maddə səpilirdi, bu Vietnam əhalisinin kütləvi məhvini səbəb olmuşdur. Bu kimyəvi maddə narincı çölləklərdə saxlandığı üçün "narincı maddə" adı verilmişdir).

- Big boy – artilleriya silahı
- Frag- ol qumbarası."Fragmentation grenade" ifadəsinin qısaltmasıdır.
- Bird- uçan aparat (əsasən vertolyota aid olunurdu)
- Freedom bird-təyyarə(hərbi xidməti bitirən hərbi qulluqçuları öz vətənlərinə qaytaran təyyarə)

– Gunship – hərbi vertolyot
- Bogey / bandit- düşmən tərəfin üçən aparıcı
- Dust off- yaralıları daşıyan tibbi vertolyot
- Jacob's ladder- kanat möftili, vertolyotdan atılırdı ki, əsgərlər vertolyota qalxınlar. “ləkin nördivan”ı kimi tərcümə olunur, icerdə göstərilirdi ki, lək həmişə cənnətə aparan pilləkəni arzulayırdı.

4) Sağlamlıq vəziyyəti, bədən üzvləri

- Blow away- öldürmək
- Combat ineffective- yaralı, ölmüş
- S.I.W. («self-inflicted wound»)-qəsdən yaralamaq

-basket case- ağır yaralı

-played out- tükənmış

-to be on a puny list- xəstəxanada olmaq

- chopped- öldürülmüş

-bean- baş

-landing gear-ayaqlar

5) Əhval-ruhiyyə, psixi hal

– Dinky dau- dəli (vyetnam dilindən alınmış söz)

– Eat the apple, fuck the Corps- ərzəb

- Grab ass- şənlənmək

- Warm body- əsgər

- dischargeitis- işdən qovulmaqla əlaqəli əsəb keçirmək

-esprit de dog face- sırvı əsgərin əhval -ruhiyyəsi

-fantod – höyəcan keçirən zabit

-cheerful but subdued- şən, lakin məyus

İstifadə edilmiş adəbiyyat:

1. Гарбовский И.К., Мишкуров Э.И. (2006). Военный перевод в современном мире (теоретикометодологические, лингвистические, военно-исторические и социальнополитические аспекты) // Вестник Московского университета. Сер. 22. Теория перевода. 2010. № 2. С. 16–41. 2. Арнольд И.В. Стилистика современного английского языка. М. : Флинта ; Наука, 2006.
2. Коровушкин В.П. Введение в изучение англоязычного военного жаргона : учеб. пособие. Череповец : ЧВВИУРЭ, 1989.
3. Судзиловский Г.А. Слэнг – что это такое? Английская просторечная военная лексика. Англо-русский словарь военного сленга. М. : Ордена Трудового Красного Знамени Военное издательство Министерства обороны СССР, 1973. С.182
4. Швейцер А.Д. Очерк современного английского языка в США. М. : Высш. шк., 1963.
5. Fries C. Usage Levels and Dialect Distribution. The American College Dictionary. N.Y. : New American Library, 1947.
6. Митчелл П.Дж. Английский военный сленг: понятие, способы образования, тематическая классификация // Язык и культура. 2014. № 3 (27). С. 64–73.